

**Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi
üçün**

ƏRİZƏ-ANKET

Xahiş edirəm, mənim Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətimi müəyyənləşdirəsiniz.

**şəkil üçün
yer**

1. Soyadınız, adınız və atanızın adı		
2. Soyadınız və ya adınız dəyişibse, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü:		
2.1. əvvəlki soyadınız və ya adınız	2.2. istifadə dövrü:	2.3. dəyişdirilmənin səbəbləri
3. Doğulduğunuz tarix (gün, ay, il)		
4. Doğulduğunuz yer		
5. Milliyyətiniz		
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay)		
7. Digər dövlət vətəndaşlığınız		
8. Şəxsiyyətinizi təsdiq edən sənədinizin və ya ona bərabər tutulan digər sənədin:	8.1. növü	
	8.2. seriyası və nömrəsi	
	8.3. verilməsi tarixi (gün, ay, il)	
	8.4. etibarlılıq müddəti (gün, ay, il)	
9. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınsınızımı <input type="checkbox"/> bəli <input type="checkbox"/> xeyr		
9.1. haradan gəlmisiz	9.2. bu statusu təsdiq edən sənədin	
	9.2.1. seriyası və nömrəsi	9.2.2. verən dövlət orqanının adı
10. Hazırkı vaxta qədər şəxsiyyətinizi təsdiq edən sənədləriniz və onları verən orqanlar		
11. Hazırkı vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-nə yaşayış yeri üzrə qeydiyyatda olduğunuz ünvanlar		

12. Azərbaycan Respublikasından gedişinizin və Azərbaycan Respublikasına gəlişinizin tarixi və məqsədi						
13. Valideynləriniz barədə məlumat:						
13.1. valideynlər	13.2. soyadı, adı və atasının adı	13.3. doğulduğu gün, ay, il	13.4. doğulduğu yer	13.5. milliyyəti	13.6. vətəndaşlığı	13.7. yaşadığı ünvan
14. Müraciət şəxsin qanuni nümayəndəsi tərəfindən edilərsə, onun:						
14.1. soyadı, adı və atasının adı	14.2. doğum tarixi	14.3. doğum yeri	14.4. milliyyəti	14.5. vətəndaşlığı	14.6. yaşadığı ünvan	14.7. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi
15. Hazırda yaşadığınız və yaşayış yeri üzrə qeydiyyatda olduğunuz ünvan						
16. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız						
17. Azərbaycan Respublikasının hüdudlarından kənarında yaşayırsınızsa, Azərbaycan Respublikasında yaşayan yaxın qohumlarınızın ünvanı və telefon nömrəsi						
18. Ərizəyə əlavə edilən sənədlər						
19. Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam və dəqiqdir.						
<p>“ _____ ” _____ 20__ il Müraciət edən şəxsin imzası _____ (gün, ay, il)</p> <p>Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur) Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı</p> <p>_____ (sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası)</p> <p>“ _____ ” _____ 20__ il</p>						